ÜZÜMÇÜLÜK ƏMƏK TUTUMLU SAHƏ KİMİ ƏHALİNİN MƏŞĞULLUĞUNUN TƏMİNATINDA **ƏVƏZSİZ ROL OYNAYA BİLƏR**

SOH. 2



VERGİ

3DV-nin ticarat alavasindan hesablanması qiymətlərin aşağı düşməsilə nəticələnməlidir

SƏH. 2

BANK

Kredit kartlarında 40 minlik artım

iatisadi audrətimiz naminə!



Həftəlik iqtisadi, ictimai-siyasi müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

Üçtərəfli əməkdaşlıq regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcəkdir

Avqustun 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib. Dövlət başçıları görüşdə çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlamış, demişdir:

- Əsrlər boyu yanaşı yaşayan xalqlarımızı ortaq tarix və coğrafiya birləşdirir. Azərbaycanı həm İran, həm Rusiya ilə sıx dostluq əlaqələri bağlayır. Bu əlaqələr son illərdə daha da inkişaf etmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. Azərbaycan İran ilə İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir. Sadaladığım təşkilatlarda üç ölkə daim birbirini dəstəkləyir.

Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlər. Münaqişə ilə bağlı mövcud olan status-kvo qəbuledilməzdir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişənin həll olunması üçün ilk növbədə Azərbaycan əraziləri işğaldan azad edilməlidir.

Son vaxtlar yaşadığımız regionda risklər və təhdidlər artır. Biz beynəlxalq terrorizmə qarşı səylərimizi daha da birləşdirməliyik. Əslində bütün dünya səylərini birləşdirməlidir. Biz ancaq bu halda beynəlxalq terrorizmə qalib gələ bilərik. Azərbaycanın terrorizmə qarşı mübarizədə prinsipial mövqeyi dəyişməzdir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliklə bağlı mühüm məsələləri müzakirəyə çıxarmış, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi təşəbbüsünü irəli sürmüşdür.

Bizi birləşdirən Xəzər dənizi bizim ümumi sərvətimizdir. Xəzər dənizi sülh və əməkdaşlıq dənizidir və belə də qalmalıdır. Xəzər dənizinin ekosisteminin qorunması bütün Xəzəryanı ölkələrin ümumi işidir. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir. Xəzər dənizində zəngin neft-qaz yataqları yerləşir. Xəzərin Azərbaycan sektorunda İran və Rusiya şirkətləri neft-qaz yataqlarının işlənməsində 20 ildir ki, iştirak edir, böyük sərmayə qoyur. Öz növbəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti -SOCAR Xəzərin İran və Rusiya sektorlarında aparılan işlərdə iştirak etməkdə maraqlıdır.

Üçtərəfli format iqtisadi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaqdır. Rusiya və İran bizim əsas ticarət tərəfdaşlarımızdandır. Əminəm ki, üçtərəfli format ölkələrimizin biznes strukturları üçün də faydalı olacaq. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, qarşılıqlı ixrac imkanlarının genişləndirilməsi iqtisadi əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. Maliyyə, bank, sığorta sektorunda əməkdaslığın yaxsı perspektivləri vardır. Ölkələrimizin geniş maliyyə imkanlarını nəzərə alaraq biz başqa ölkələrdə müştərək investisiya layihələrində iştirak edə bilərik.

Azərbaycanda sərmayə qoyuluşu üçün münbit şərait yaradılmışdır. Son 20 ildə Azərbaycana 200 milyard dollar investisiya yatırılıb. Bunun yarısı xarici sərmayədir. Kənd təsərrüfatı, turizm, telekommunikasiya sahələri sərmayə qoyuluşu üçün böyük potensiala malikdir. Davos Dünya İqtisadi Forumunun qlobal rəqabət qabiliyyətliliyi indeksində Azərbaycan 40-cı yerə layiq görülüb.

Elektroenergetika sektorunda əməkdaşlıq uğurla aparılır. Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib. Hər iki ölkə ilə enerji mübadiləsinin həcmi ildən-ilə artır. Rusiya ilə mövcud olan sazişə əsasən Azərbaycanın enerji sistemi Rusiyanın Vahid Enerji Sistemi ilə paralel iş rejimində fəaliyyət göstərir.

Şadam ki, sərhəd mühafizəsi işində etibarlı əməkdaşlıq mövcuddur. Azərbaycan tərəfinin təşəbbüsü ilə bu il İran, Rusiya, Azərbaycan sərhəd xidmətlərinin rəhbərləri Bakıda görüş keçirmişlər. Bu sahədə əməkdaşlığın dərinləşməsi, birgə təlimlər (o cümlədən Xəzər dənizində), birgə tədbirlər, operativ informasiya mübadiləsi ölkələrimizin təhlükəsizliyini daha da möhkəmləndirəcək.

Nəqliyyat sektorunda əməkdaşlığın çox gözəl və ümidverici gələcəyi vardır. Azərbaycan dünyada yeganə ölkədir ki, həm İran, həm Rusiya ilə sərhədi var. Hazırda Rusiya ilə Azərbaycan arasında dəmir yolu əlaqəsi mövcuddur. Bu il biz qərar qəbul etmişik ki, yaxın gələcəkdə Azərbaycan İran sərhədinə qədər öz dəmir yolunu uzatsın. Ümid edirəm ki, biz yaxın aylarda buna nail olaca-

ğıq.
"Şimal-Cənub" nəqliyyat dəhlizi strateji əhəmiyyət daşıvan transmilli lavihədir. Gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi vardır.

Yaratdığımız yeni üçtərəfli əməkdaşlıq formatı böyük potensiala malikdir. Bu, çox önəmli, yeni geosiyasi təşəbbüsdür. Üçtərəfli əməkdaşlıq regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcəkdir. İqtisadi əməkdaşlıq, energetika, nəqliyyat sektorlarında üçtərəfli əməkdaşlıq xalqlarımızın rifah halının yaxşılaşmasını təmin edir. Əsasını qoyduğumuz bu format beynəlxalq aləmdə özünə layiq yerini tutacaq. Biz bu gün mehriban qonşuluq nümunəsini göstəririk. Biz bu gün sübut edirik ki, əgər qarşılıqlı hörmət, xoş niyyət varsa, arzularımız səmimidirsə hətta bizim qeyri-sabit, böhran və münaqişələrlə dolu olan regionumuzda ölkələrimizi risklərdən qoruya, sabitliyi möhkəmləndirə, əməkdaşlığı dərinləşdirə bilərik.

İran Prezidenti Həsən Ruhani və Rusiva Federasiyasının Prezidenti Vladimir Putin çıxış etmişlər.

Dövlətimizin başçısı Zirvə görüşünə yekun vurmuşdur. O, demişdir:

- Şadam ki, həm Azərbaycanın Rusiya və İranla, Rusiyanın İran ilə əlaqələri çox yüksək səviyyədədir. Bu əlaqələrin inkişafı imkan verir ki, bu gün biz yeni bir əməkdaşlıq formatı haqqında nəinki danışaq və onu yaradaq. Bu gün imzalanacaq birgə Bəyannamə həm görülən işləri, bizim niyyətimizi, mövqeyimizi, eyni zamanda, gələcəyə baxışlarımızı əks etdirir.

Yaşadığımız region çox mürəkkəbdir, risklərlə, təhdidlərlə dolu bölgədir. Əfsuslar olsun ki, bu risklər azalmır, getdikcə artır. Belə olan halda üçtərəfli əməkdaşlıq regional təhlükəsizlik üçün əsas şərtdir.

Rusiya-İran-Azərbaycan üçtərəfli əməkdaşlığı bölgədə sabitləşdirici amildir. Hesab edirəm ki, biz birgə səylərlə həm ölkələrimizi mümkün olan risklərdən qoruyacağıq, eyni zamanda, geniş mənada regionda əməkdaşlığı dərinləşdirəcəyik.

Biz həm bölgəyə, həm dünyaya çox gözəl əməkdaşlıq formatını nümayiş etdiririk. Əminəm ki, bu Zirvə görüşünün nəticələri çox uğurlu olacaq. Bəyannamədə əks olunan bütün məsələlər icra ediləcək və beləliklə, xalqlarımız daha da yaxşı, təhlükəsizlik, sülh, rifah, əmin-amanlıq şəraitində yaşa-

Sonda Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünün Birgə Bəyannaməsini imzalamışlar.





www.btk.az

Azərbaycanda təkcə paytaxt şəhəri deyil, eyni zamanda, bölgələr də gözəldir

çox beynəlxalq tərəfdaşlar və eks-

dirilir və bu təcrübə Azərbaycan

modeli kimi təqdim edilir.

pertlər tərəfindən yüksək qiymətlən-

dılan şəraitlə tanış olarkən bildirildi

liyyətindən Qəbələ də daxil olmaqla,

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,

İsmayıllı, Ağsu, Şamaxı və Qobustan

olan vətəndaşlar, ümumilikdə, 902

maiyyətinin nümayəndələri və mər-

kəzin kollektivi ilə görüşüb söhbət

kasının Prezidenti İlham Əliyev Qə-

bələdə icrası davam edən turizm və

idman infrastrukturu layihələri ilə

tanış olub, "Qəbələ" Park-Bulvar

Kompleksinin yenidənqurmadan

sonra istifadəyə verilməsi mərasi-

mində, "Qafqaz Tufandağ Mountain

Prezident İlham Əliyev rayon icti-

Həmin gün Azərbaycan Respubli-

rayonları ərazisində qeydiyyatda

min 435 sakin yararlanacaq.

ki, "ASAN xidmət" mərkəzinin fəa-

Dövlətimizin başçısı binada yara-



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələ rayonuna səfər edib.

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının, Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni inzibati binasının və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlətimizin başçısına məlumat verdilər ki, Qəbələ regional "ASAN xidmət" mərkəzinin dördmərtəbəli binasının tikintisi yüksək standartlara uyğun həyata keçirilib.

Artıq "ASAN xidmət" təcrübəsinin

Resort" otelinin açılışında iştirak

Qəbələyə səfəri çərçivəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 10-da Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin "Laza" sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olub, Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələyə səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib. O, "İsmayıllı-2" Su Elektrik Stansiyasının açılışında iştirak edib, Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllıda əsaslı şəkildə yenidən qurulan körpələr eviuşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Avqustun 10-da Azərbaycan Prezidenti İlham Əliyev əsaslı şəkildə venidən gurulan Qaramərvəm-İsmayıllı avtomobil yolunun açılışında iştirak edib, Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub, "İSMA BİKES" velosiped istehsalı zavodunun açılışında iştirak

Vergilar Nazirliyi: aDV-nin ticarat alavasindan hesablanması qiymatlarin aşağı düşməsilə nəticələnməlidir

məşğul olan vergi ödəyiciləri ticarət əlavəsindən əlavə dəyər vergisini (ƏDV) fermerlərdən və sadələşdirilmiş vergi ödəyicilərindən alacaqları məhsullara görə ödəyəcəklər.

Bunu Vergilər Nazirliyində keçirilmiş mətbuat konfransında vergilər nazirinin müavini İlkin Vəliyev bildirib.

AYRICA UÇOT OLMALIDIR, YOXSA...

"Bu o deməkdir ki, pərakəndə ticarət obyekti məhsulu əlavə dəyər vergisindən azad olan kənd təsərrüfatı məhsulları istehsalçısından və ya ƏDV-ni tətbiq etməyən vergi ödəyicisindən, yəni sadələşdirilmiş vergi ödəyicisindən əldə edəcəksə, ƏDV-ni ticarət əlavəsindən ödəyəcəkdir.

Mövcud qanunvericilikdə pərakəndə ticarətcinin belə ödəyicilərdən alınan məhsula görə ƏDV əvəzləşdirmək

hüququ olmur, ƏDV-ni hesablayır. Dəyişiklikdən sonra, həmin məhsullara nə qədər ticarət əlavəsi qoyacaqsa, həmin ticarət əlavəsindən əlavə dəyər vergisi hesabayıb dövlət büdcəsinə ödəyəcəkdir. Təbii ki, burada ayrıca uçot olmalıdır və bu baxımdan vergi ödəyicilərinin üzərinə çox böyük vəzifələr düşür. Həm ƏDV-yə cəlb olunan məhsullar, həm də ƏDV güzəşti tətbiq olunan məhsullar üzrə ayrıca uçot aparmalıdırlar. Eyni zamanda, burada

sui-istifadə halları olmaması

üçün belə uçotu aparmayan

şəxslərdə ƏDV tam həcmdə, yəni ticarət əlavəsindən deyil, məhsulun tam dəyərindən hesablanacaqdır. Təkliflər layihəsi hazırdır, yəqin ki, gələn ildən bu qaydanın tətbiqinə başlanacaqdır",- İlkin Vəliyev deyib.

Mətbuat konfransında Nazirliyin rəsmisi deyib ki, ƏDV-nin ticarət əlavəsindən hesablandüsməsilə nəticələnməli-

"Son zamanlar bəzi iqtisadçılar televiziya kanallarında çıxış edirlər ki, ƏDV-nin diferensiallaşdırılması və ya ƏDV-nin ticarət əlavəsindən

hesablanması nəticəsində

əvvəllər ödənilən vergi sa-

hibkarların sərəncamında qalacaq və onların maliyyə vəziyyəti yaxşılaşacaq. ƏDV son istehlakçıdan alınan istehlak vergisidir. ƏDV-nin sahibkarlıq fəaliyyətinə bir o qədər də təsiri yoxdur. ƏDV-nin ticarət əlavəsindən hesablanması qiymətlərin aşağı düşməsilə nəticələnməlidir. Qiymətlərin aşağı salınması da son nəticədə sahibkarın dövriyyəsinin artması ilə nəticələnəcək və bu da onun mənfəətinin artmasına müsbət təsir göstərəcəkdir. Ona görə də pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-dən azad olunan mallar və ƏDV ödənilməklə alınmış malların hər birinin uçotunu ayrı-ayrılıqda aparmalıdır. Əgər uçotu aparılmırsa və ya qarışıq aparılırsa bu zaman ümumi dövriyyəyə ƏDV tətbiq olunacaq. Buna görə ƏDV-nin ticarət əlavəsindən hasablanması sosial xarakterlidir. ƏDV ödənilmədən alınmış malların pərakəndə qaydada satışı qiymətlərin aşağı düşməsilə nəticələnməlidir. Bütün hallarda qiymətlərə yenidən baxılmalıdır",- vergilər nazirliyinin rəs-

misi bildirib.

SEYMUR

Dollardakı əmanətlərin məbləği açıqlandı

Fiziki şəxslərin banklardakı əmanətlərinin 80,5%-i xarici valyutadadır (dollarda).

Mərkəzi Bank xəbər verir ki, iyulun 1-nə banklarda fiziki şəxslərin 7 milyard 815,6 milyon manat əmanəti olub. Bu məbləğin 6 milyard 298,5 milyon manatı və ya 80,5%-i xarici valyutada, 1 milyard 517,1 milyon manatı və ya 19,5%-i milli valyutada olub.

İyunda manatda olan əmanətlər 69,6 milyon manat, xarici valyutada olan əmanətlər isə 180,1 milyon manat artıb.

Ümumiyyətlə, iyunda fiziki şəxslərin banklardakı əmanətləri 249,6 milyon manat artıb. Xarici valyutada olan əmanətlərin artması iyunda dolların manat qarşısında 3,5% güclənməsilə bağlıdır.

Banklardakı əmanətlərin 6 milyard 792,5 milyon manatı rezidentlərə, 1 milyard 23,1 milyon manatı qeyri-rezidentlərə məxsus olub.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" layihəsi çərçivəsində çap olunub.

ÜZÜMÇÜLÜK ƏMƏK TUTUMLU SAHƏ KİMİ ƏHALİNİN MƏŞĞÜLLUĞUNUN TƏMİNATINDA ƏVƏZSİZ ROL OYNAYA BİLƏR

Azərbaycanda qeyri-neft sektorunun struktu- keçirdiyi daxili uğurlu iqtisadi siyasətlə bağlıdır. runda aqrar bölmə xüsusi çəkiyə malikdir. Çünki Azərbaycan kənd təsərrüfatı bitkilərinin əkilib becərildiyi əlverişli ölkələr sırasında dayanır. İl ərzində bir neçə dəfə məhsul götürmək mümkündür. Azərbaycan həmçinin mədəni çoxillik bitkilərin, o cümlədən üzümçülüyün vətənidir.

Uzun tarixə malik üzümçülük Azərbaycanda ötən əsrin 70-ci illərində misli görünməmiş yüksəliş yoluna çıxmış, illik məhsul istehsalı bir milyon tonu ötüb keçmişdir. Bu, hər şeydən öncə, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyə gəlişi və onun həyata

zərbaycanda qeyri-neft sektorunun strukturunda aqrar bölmə xüsusi çəkiyə malikdir. Çünki Azərbaycan kənd təsərrüfatı bitkilərinin əkilib becərildiyi əlverişli ölkələr sırasında dayanır. İl ərzində bir neçə dəfə məhsul götürmək mümkündür. Azərbaycan həmçinin mədəni çoxillik bitkilərin, o cümlədən üzümçülüyün vətənidir.

Uzun tarixə malik üzümçülük Azərbaycanda ötən əsrin 70-ci illərində misli görünməmiş yüksəliş yoluna çıxmış, illik məhsul istehsalı bir milyon tonu ötüb keçmişdir. Bu, hər şeydən öncə, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyə gəlişi və onun həyata keçirdiyi daxili uğurlu iqtisadi siyasətlə bağlıdır. Burada əsas məqsəd respublikanın təsərrüfat quruculuğunda mövcud olan tənəzzülün və durğunluğun qarşısını almaqla insanların geniş anlamda məşğulluğunu təmin etməkdən ibarət idi. . Üzümçülük əmək tutumlu fəaliyyət növü kimi bu meyarlara cavab verirdi. Hələ o vaxtlar üzümçülük əhalinin iqtisadi həyatında mühüm rol oynamaqla istehsal edilən məhsulun ümumi illik dəyərində 48-51 faizi təşkil edirdi. Məhz ulu öndərin təşəbbüsü ilə üzümçülük və şərabçılığın elmi əsaslarla inkişafını təmin etmək üçün Üzümçülük-Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, elmi mərkəzlər və laboratoriyalar yaradıldı.

Bunların köməyi ilə üzüm və şərab istehsalının texnoloji normativləri və kapital qoyuluşunun iqtisadi effektivliyi işlənib hazırlandı. Bu gün də cənab prezident İlham Əliyevin aqrar siyasətində ərzaq təhlükəsizliyinin bütün istiqamətlər üzrə inkisafı, o cümlədən üzümçülüyün inkişafı prioritet mahiyyət kəsb edir. Lakin keçən əsrin 90-cı illərində üzüm plantasiyalarının çox hissəsi baxımsızlıq ucbatından məhv olmuş, uzun illər yeni bağlar salınmamışdır. Yalnız 2004cü ildən başlayaraq həyata keçirilən regional inkişaf proqramları çərçivəsində bir çox digər kənd təsərrüfatı sahələri, o cümlədən üzümçülük in-

kişaf etdirilməyə başlamışdır. Hesablamalar göstərir ki, respublika əhalisi üçün ən azı ildə 140-150 min ton süfrə üzümü istehsal edilməlidir. Avropa ölkəsində adambaşına süfrə üzümü istehlakı Azərbaycanla müqayisədə 5 dəfədən çox, şərab istehsalı isə 10 dəfədən çoxdur. Bu gün respublikamızda istehsal olunan üzümün həcmi ildə 150-160 min ton təşkil edir ki, həmin məhsulun təzə halda cəmi 25-30 faizi istehlak edilir. Lakin təkcə Bakı şəhərinin əhalisinin orta hesabla 6 ay təzə üzümlə təminatına ən azı 65-70 min ton süfrə üzümü tələb olunur.

Belə olan halda respublika əhalisini təzə üzüm məhsulu ilə təmin etmək üçün istehsalın həcmi 3 dəfədən çox artırılmalıdır. Texniki sortlarla yanaşı, süfrə üzümünün məhsuldar növlərinin əkin sahələrinin genişləndirilməsinə ehtiyac var-

quruculuğunda mövcud olan tənəzzülün və durğunluğun qarşısını almaqla insanların geniş anlamda məşğulluğunu təmin etməkdən ibarət idi. Üzümçülük əmək tutumlu fəaliyyət növü kimi bu meyarlara cavab verirdi. Hələ o vaxtlar üzümçülük əhalinin iqtisadi həyatında mühüm rol oynamaqla istehsal edilən məhsulun ümumi illik dəyərində 48-51 faizi təşkil edirdi. Məhz ulu öndərin təşəbbüsü ilə üzümçülük və şərabçılığın elmi əsaslarla inkişafını təmin etmək üçün Üzümçülük-Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, elmi mərkəzlər və laboratoriyalar yaradıldı.

Burada əsas məqsəd respublikanın təsərrüfat

dır. Bu cəhətdən Abşeron yarımadasında və digər üzümçülük rayonlarında üzümçülüyün inkişafına xüsusi diqqət verilməlidir. Azərbaycanın, o cümlədən Abşeronun iqlim şəraiti Ağ Şanı, Qara Şanı, Ağ Xəlili, Ağ kişmişi, Qara kişmişi, Kardinal, Ağadayı, Mərəndə və s. kimi tez, orta və gec yetişən süfrə üzüm sortlarının becərilməsinə imkan verir.

Abşeronun Maştağa, Şüvəlan, Saray, Zirə, Türkan, Buzovna, Bilgəh və s. kəndlərində hələ ötən əsrin 30-cu illərində 3,5 min hektar üzüm bağları mövcud olub. Bu gün həmin kəndlərdə nümunəvi üzümçülük təsərrüfatları olduqca azdır. Respublikamızda üzümçülüyün üstün mövqeyə gətirilib çıxarılması ölkə başçısının qarşıya qoyduğu zəruri məsələlərdən biridir. Dünyanın bir sıra ölkələrində, o cümlədən Fransa, İtaliya, İspaniya, Bolqarıstan, Ukrayna, Moldova və s. kimi ölkələrdə üzümçülük kənd təsərrüfatının aparıcı sahəsi hesab olunur. Bunun bir neçə səbəbi vardır. Üzüm minilliklər boyu insanların məişətinə daxil olub və kənd təsərrüfatını üzümsüz təsəvvür etmək çətindir. Digər tərəfdən, üzüm başqa bitkilərə nisbətən hər hektardan alınan məhsula görə daha sərfəlidir. Belə ki, əgər bir hektar üzüm bağından orta hesabla 250-300 sentner məhsul əldə edilirsə, bir hektar taxıl sahəsindən ən yaxşı halda 46-50 sentner məhsul götürmək mümkündür. Başqa sözlə, taxıla

nisbətən 5-6 dəfə çox üzüm əldə

Düzdür, maya dəyəri baxımından üzümçülüyə çəkilən xərclər artıq olsa da, sonucda yenə üzümdən əldə olunan gəlir çoxdur. Lakin bu, o anlama gətirməsin ki, taxıla yox, üzümə üstünlük verilməlidir. Taxıl strateji məhsuldur, ölkənin ərzaq təhlükəsizliyi sistemində ön sırada dayanır. Demək istədiyimiz budur ki, çoxillik bitki olduğuna görə və yaxşı mənfəət verdiyinə görə üzümçülüyün inkişafina ciddi fikir verilməlidir. Cənab prezident demişdir ki, üzüm-şərab istehsalı sahəsində olan potensial imkanlara yenidən baxmaq lazımdır. Bir məsələni də xüsusi olaraq vurğulamaq lazımdır ki, kiçik kəndli-fermer təsərrüfatları böyük və zəruri məhsulların istehsalını öz gücləri hesabına həyata keçirmək iqtidarında deyillər. Çünki yüksək maliyyə tutumlu sahələrdə, o cümlədən üzümçülükdə əl əməyinə əsaslanan təsərrüfatlar aqrotexniki qaydalara və texnoloji normativlərə əməl edə bilmirlər.

Mütəxəssislərin hesablamalarına əsasən, belə bir qənaətə gəlmək olar ki, ölkəmizdə ən az əmək və vəsait sərf etmək şəraitində ilk növbədə 90 min hektar sahədə üzüm plantasiyaları salmaqla, 4 il ərzində ildə bir milyon tonadək üzüm istehsal etmək olar. Bu həm də 605 min ton və ya 25 min dekalitr şərab materialı deməkdir. Bu isə minlərlə insanın daimi işlə təminatı deməkdir. Hazırda Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda, Azərbaycan Dövlət Aqrar Universitetində üzümçülüyün və şərabçılığın inkişafı, yeni sortların yaradılması və modern emal müəssisələrinin açılması ilə bağlı ciddi tədqiqat işləri aparılır. Bundan başqa, alkoqollu və alkoqolsuz üzüm məhsullarının çeşidlənməsinin təkmilləşdirilməsi, respublikamızda ekoloji təmiz kişmiş istehsalı ilə bağlı yeni texnologiyaların işlənilib hazırlanması, tez və gec yetişən üzüm sortlarının müasir texnologiyalara əsaslanan formalarının tədqiqi və hazırlanması, xəstəlik və zərərvericilərə qarşı yeni



preparatların təcrübədə sınağının kecirilməsi və onların ayrı-ayrı üzüm sortlarına təsiri mexanizmlərinin öyrənilməsinə dair geniş tədqiqat işləri həyata keçirilir.

Aparılan tədqiqat işlərinin içərisində yüksək keyfiyyət göstəricilərinə malik süfrə üzüm sortlarının yaradılması xüsusi önəm daşıyır. Respublikamızda 40-dan çox müxtəlif üzüm hibridləri yaradılıb. Bunlardan «Azəri» və «Göy-göl» üzüm sortları Dövlət komissiyası tərəfindən təsdiq edilərək rayonlaşdırılıb. Daha 6 sort – "İlhami", "Şamaxı hədiyyəsi", "Bəhrəli", "Kəpəz", "Şirəli", "Gəncəvi" sortları isə sınaq üçün Dövlət komissiyasına təqdim edilib.

Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda yaradılan üzüm sortları Beynəlxalq Üzüm və Şərab təşkilatları tərəfindən Madrid şəhərində keçirilən müsabiqədə «Almaz ulduz» medalına layiq görülmüşdür. İnstitutda hazırlanan «Mədrəsə» şərabı isə Yalta şəhərində keçirilən beynəlxalq müsabiqədə qızıl medal almışdır. «Bakı» konyakı 2011-ci ilin ən yaxşı konyakı adına layiq görülmüşdür. AzÜŞETİ-tu Bitki Ehtiyatları üzrə Beynəlxalq Təşkilat (Bioversity Intermational) və Elm və Texnika üzrə Avropa Əməkdaşlığı (COST) Beynəlxalq təşkilatları ilə birgə «Şərq-Qərb əməkdaşlığı çərçivəsində üzümün biomüxtəlifliyinin öyrənilməsi və becərmə üçün adaptiv xüsusiyyətlərinin mobilizasiyası» mövzusunda tədqiqatların

aparılmasında istirak edir.

Üzüm-sərab istehsalının modernləşdirilməsi ilə bağlı ortaya çıxan problemlərin həllində elmin rolu danılmazdır. Respublikamızda bu sahədə xeyli sayda bacarıqlı mütəxəssislər vardır. Lakin bununla belə gənc kadrların yetişdirilməsinə də ciddi ehtiyac duyulur. Açığını demək lazımdır ki, üzümçülük üzrə ixtisaslaşan kiçik təsərrüfatların bir çoxunda üzümçülüyü və şərabçılığı yaxşı bilən peşəkarlara az rast gəlinir. Hətta elə təsərrüfatlar da mövcuddur ki, mütəxəssis xidmətindən ümumiyyətlə istifadə olunmur. Belə olduğu halda üzüm bir neçə il ərzində yabanılaşıb sıradan çıxır.

Fikrimizcə, üzümçülüklə məşğul olan təsərrüfat subyektlərinə stimullaşdırıcı yardımlar göstərilməlidir. Bu tinglərin salınmasından tutmuş, tənəklərin dirəklərə vurulması, məftillənməsi, budanması, dərmanlanması, cərgəarası aqrotexniki əməliyyatların görülməsinə qədər bütün mərhələ tədbirləri əhatə etməlidir. Vaxt var idi, bütün evlərin həyət-bacalarında, eyvanlarında üzüm salxımları sallanırdı. İndi isə tənəklər kəsilib, yerində obyektlər tikilib. Üzüm ilahi meyvədir, onun hər qorasında bir möcüzə və şirinlik vardır. Gəlin bu qiymətli neməti qoruyaq, qayğısını çəkək, hərəyə bir tənək əkək!

> Zülfü İLYASOV, «İqtisadiyyat» qəzetinin bölgə müxbiri

Xaçmazda regional konfrans keçirilib



Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı" mövzusunda regional konfrans

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov, Şimal regionu üzrə milli-dini icmaların, habelə yerli və respublika miq-yaslı qəzetlərin baş redaktorları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiy-yətinin başçısı Şəmsəddin Xanbabayev qonaqları salamlayaraq multikulturalizm ili çərçivəsində belə bir tədbirin təşkilinin rayonun dini-milli dözümlülük və sivil birgəyaşayış sahəsindəki nailiyyətlərinin təbliği baxımından əhəmiyyətli olduğunu qeyd edib. Ş.Xanbabayev Şimal bölgəsinin dini tolerantlıq və multikulturalizm sahəsində mühüm uğurlara imza atdığını, Xaçmazda 22 azsaylı xalqın nümayəndələrinin dinc və mehriban qonşuluq şəraitində yaşadıqlarını xüsusi vurğulayıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində respublikamızın Cənubi Qafqazın lider dövlətinə çevrildiyini, burada müxtəlif beynəlxalq tədbirlərin təşkil edildiyini, habelə bu günlərdə Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün keçirildiyini diqqətə çəkib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı millətlərarası münasibətlərin inkişaf etdirilməsində, eləcə də multikultural dəyərlərin təşviqində kütləvi informasiya vasitələrinin mühüm rolunu önə çəkərək Fondun yerli icra hakimiyyəti orqanları ilə

nedia qurumları arasındakı qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsindəli xidmətlərini də xüsusi vurğulayıb və sözü craçı direktor Vüqar Səfərliyə verib.

Qonaqları salamlayan Vüqar Səfərli mulikulturalizm ili çərçivəsində belə bir tədbirin Xaçmazda keçirilməsini rayonun dini-milli tolerantlıq və etnik dözümlülük sahəsindəki mühüm uğurları ilə izah edib. Vüqar Səfərli bildirib ki, dövlətimizin başçısının 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi respublikamızın bu sahədə qazandığı nailiyyətlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasını zəruri edir. İcraçı direktor bu baxımdan Xaçmazda keçirilən konfransın əhəmiyyətini diqqətə çəkərək Fondun multikulturalizm möv-zusuna xüsusi diqqət ayırdığını, 2016-cı ilin birinci yarısında Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bu mövzuda bir fərdi jurnalist yazıları müsabiqəsinin keçirildiyini, daha bir müsabiqənin hazırda davam etdiyini vurğulayıb.

İcraçı direktor KİV-lərə Dövlət Dəstəyi Konsepsiyası əsasında Fondun maliyyə yardımı ilə bir sıra qəzetlərdə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti üzrə hər il 600 səhifəyədək layihə materialının, habelə fərdi jurnalist yazıları müsabiqələrində çoxsaylı vazıların dərc edildiyini vurğulayıb.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müsaviri Xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru və siyasi şərhçi Elçin Mirzəbəyli " məruzələrlə çıxış

Palata: 2016-cı ilin ilk yarısında sığorta sektorunda artım var



ları ərzində ölkənin 25 sığortaçısı tərəfindən 285,3 milyon manat sığorta haqqı hesablanmışdır. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 42,950 milyon manat və ya 17,7% çoxdur. Bu barədə maliyyə Bazarlarına Nəzarət Palata-

Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 101,4 milyon manat təşkil edib. Bu da 2015-ci ilə nisbətən 10,1% çoxdur.

Könüllü və icbari sığorta növləri üzrə həmçinin müsbət dinamika müşahidə olunub. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində könüllü sığorta növləri üzrə haqlar 15,54%, ödənişlər isə 4,93% artaraq, müvafiq olaraq 177,1 və 75,1 milyon manat təşkil edib.

Həyat sığortası bazarında yığım 35%, ödəniş isə

1,2 dəfə artıb. Qeyri-həyat sığortası bazarında yığım 7,5% artıb, ödəniş isə 5%

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 35,5 manat ödəniş həyata keçirilib. Bu göstərici keçən ilin eyni dövrü üzrə 38 manat

Sığorta şirkətləri və sığorta sinifləri üzrə 2016-cı ilin yanvar-iyun ayları ərzində hesablanmış sığorta haqları və verilmiş sığorta ödənişləri üzrə ətraflı cədvəllər aşağıda təqdim olu-

təşkil edib.

Kredit kartlarında 40 minlik artım



Bankların kredit kartlarının sayı artmağa başlayıb. İyul ayının 1-nə kredit kartlarının sayı 782 min ədəd təşkil edib. Bu say iyun ayının əvvəli ilə müqayisədə 40 min ədəd çoxdur.

Qeyd edək ki, 2015-ci ilin iyun ayından başlayaraq kredit kartlarının sayı azalırdı. 2015-ci ilin yanvar ayının əvvəlində sayı 1 milyon 322 min ədəd olan kredit kartları bu ilin iyun ayının 1-də 742 min ədədədək düşmüşdü.

01 iyul 2016-cı il tarixinə cəmi ödəniş kartlarının sayı 5 milyon 467 min ədəd təşkil edib (iyunda 45 min ədəd artıb). Ödəniş kartlarının 2 milyon 493 min ədədini sosial kartlar, 1 milyon 529 min ədədini əməkhaqqı kartları, 663 min ədədini digər debet kartları və 782 min ədədini kredit kartları təşkil edib.

İyunda sosial kartlar 15 min ədəd artmış, əməkhaqqı kartlarının sayı azalmamış, digər debet kartlarının sayı isə 11 min ədəd azalıb.

İyunda debet və kredit kartları ilə 1 milyard 46 milyon manatlıq əməliyyat aparılıb. Ölkə daxili əməliyyatların 877 milyon manatını nağd pulun çıxarılması, 64 milyon manatını isə nağdsız ödənişlər təşkil edib. İyunda ölkə xarici əməliyyatların həcmi isə 75 milyon manat təşkil

İrana səfər edən Bakcell abunəçiləri üçün fürsət: 1 MB internet = 1 qəpik

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 1 MB = 1 qəpik kampaniyasının aktiv olduğu ölkələrin siyahısını genişləndirməyə davam edir.

Belə ki, İranın aparıcı telekommunikasiya şirkəti olan MCI ilə aparılan danışıqlar nəticəsində Bakcell abunəçiləri üçün 1 MB internet = 1 qəpik təklifi qüvvəyə minib. Artıq İranda səfərdə olan hər bir Bakcell abunəçisi MCI mobil operatorunun şəbəkəsinə qoşulduqda hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksəksürətli

mobil internetdən istifadə edə bilər. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər.

Bakcell abunəçiləri bu təklifdən dünyanın 21 ölkəsində yararlana bilirlər. Həmin ölkələrin siyahısına ABŞ, Almaniya, Böyük Britaniya, Niderland, İspaniya, İtaliya, Macarıstan, Çexiya Respublikası, Rusiya, Türkiyə, İran, BƏƏ və digər ölkələr daxildir.

Səfərdə olan Bakcell abunəçiləri "Bakcell Roaming" mobil tətbiqindən isti-



fadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, Bakcell-lə onlayn əlaqə yaradaraq dəstək ala bilərlər. Bundan əlavə, abunəçilər butətbiq vasitəsilə öz nömrələrinin balansını asanlıqla artıra bilirlər. "Bakcell Roaming" mobil tətbiqi haqqında daha ətraflı məlumat üçün bu keçiddən istifadə edin: http://www.bakcell.com/az/bakcell-

Azercell bir daha sosial şəbəkələrdə 100% göstərici ilə liderdir

Heç kimə sirr deyil ki, sosial şəbəkələr müxtəlif məhsul və xidmət istifadəçisi olan adi insanların həyatına o qədər nüfuz edib ki, artıq dünya təcrübəsi məhz sosial media kanalları vasitəsilə istehlakçı istəklərinin həll edilməsi dövrünün gəlib çıxdığını göstərir. Azərbaycanda mobil operatorlar arasında məhz Azercell Telekom sosial şəbəkələrdə olan potensialı üzə çıxarıb, ilk dəfə 2008-ci ildə Facebook-da və bir ildən sonra, 2009-cu ildə Twitter sosial şəbəkəsində rəsmi səhifəsini yaradıb. Səhifələrin varadılmasından baslayaraq məhz Azercell sosial media meydanına yalnız məlumatlandırma vasitəsi kimi deyil, həm də müştərilərlə əlaqə və onlara dəstək vasitəsi kimi yanaşıb. Sosial şəbəkələrdə rəsmi səhifəsini yaratdığı zamandan etibarən Azercell ənənəvi xidmət kanalları ilə yanaşı, sosial media üzərindən də keyfiyyətli müştəri xidmətlərini təklif etməyə başladı. Belə ki, bir çox abunəçilər hansısa bir xidmət, məhsul haqqında məlumat almaq, hansısa xırda problemlə bağlı bilgi toplamaq üçün müştəri xidmətlərinə yox, ilk olaraq Facebook və ya Twitter səhifələrə üz

Azercell-in sosial şəbəkələrdə, xüsusilə, bu gün də ən populyar media olan Facebook-da aktivliyi diqqətdən kənarda qalmır. 2016-cı ilin aprel-iyun ayları ərzində Azercell-in rəsmi Facebook səhifəsinin lövhəsinə digər mobil operatorlara nisbətən abunəçilər tərəfindən daha çox sual ünvanlanıb və həmin sualların biri də cavabsız qalmayıb. Məhz bu 100% cavablama göstəricisinə görə şirkət bir daha "Socialbakers" beynəlxalq tədqiqat təşkilatından xüsusi "Socially Devoted" sertifikatına layiq görülüb.

Qürurla qeyd edirik ki, Azercell yalnız Facebook-da deyil, mövcud olduğu bütün sosial şəbəkələrdə abunəçilərin suallarına böyük diqqətlə yanaşır: Twitter, Instagram, Disput.az, Youtube, Google+ şəbəkələrində öz müştərilərinə yüksək səviyyəli xidmət nümayiş etdirir.

Qeyd olunan aylar ərzində ölkəmizin mobil operatorları arasında yalnız Azercell Twitter-də 83%-lik cavablama göstəricisi ilə "Socially Devoted" sertifikatını əldə edib. Ümumiyyətlə, indiyədək Azercell sosial şəbəkədəki keyfiyyətli fəaliyyətinə görə bu qurum tərəfindən dəfələrlə sertifikat alıb.

Bir sözlə, Azercell-in hər bir müştərisi



şirkətin sosial şəbəkələrdəki istənilən səhifəsinə müraciət etməklə operativ peşəkar yardım alacağına əmin ola bilər.

Nizamnamə kapitalını 50 milyon artırır



DəmirBank ASC-nin nizamnamə kapitalı 50 000 000 manat artırılacaqdır.

Bankdan daxil olmuş məlumata görə, bununla bağlı qərar DəmirBank-ın səhmdarlarının 6 avqust tarixində keçirilmiş növbədənkənar yığıncağında qəbul olunub.

Səhmdarların qərarı ilə Bankın nizamnamə kapitalı əlavə səhmlərin emissiyası yolu ilə artırılacaq.

Əlavə səhm emissiyası nəticəsində Dəmirbank-ın səhmdar kapitalı 3 dəfə artaraq aktivlərindəki payına görə ölkənin ən yüksək kapitallaşmaya malik olan maliyyə təşkilatlarından birinə çeviləcəkdir.

Səhmdarların qərarı ilə səhmlərin yerləşdirilməsi qapalı yerləşdirilmə üsulu ilə, əqdlərin Bakı Fond Birjasında qeydiyyatı vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, kapitalın artımı DəmirBank-ın uzunmüddətli dayanıqlılığı və stratetji inkişaf hədəflərinin reallaşmasına hesablanmış addım olaraq Bankda gələcəkdə yeni layihə və investisiyaların daha da inamla tətbiqi üçün şərait yaratmış olacaqdır.

Ölkənin ilk kommersiya banklarından olan "Dəmir-Bank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan "Avropa Yenidənqurma və İnkişaf Bankı" və "Hollandiya İnkişaf Maliyyə Şirkəti" (FMO) daxildir.

Birinci yarımili mənfəətlə başa vurub

dekabr 2015-ci il tarixin

ədvəllərdəki rəqəmlər min Azər

"PAŞA Bank" ASC 2016-cı ilin

1-ci yarısını 20 milyon 329 min manat xalis mənfəət ilə başa vurub. Bank bu ilin 1-ci

rübündə 36 milyon 904,73 min manat xalis mənfəət açıqlamışdı. Yanvar-İyun aylarında

Bankın cəmi gəlirləri 92 milyon 828 min manat, o cümlədən faiz gəlirləri 49 milyon 633 min manat, qeyri-faiz gəlirləri 43 milyon 195 min manat (30 milyon 432 min manatı məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir) təşkil edib. PAŞA Bank ötən ilin eyni dövründə 44 milyon 652 min manat cəmi gəlir, o cümlədən 40 milyon 122 min manat faiz, 4 milyon 530 min manat qeyri-faiz

gəliri əldə et-Bu il Bank

aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yara-

dılmasına 15 milyon 551 min manat ayırıb.

31 iyun 2016-cı il tarixinə cəmi aktivləri 2 milyard manat təşkil edib.

manat (o cümlədən müştərilərə verilmiş kreditlər 730 milyon 637,99 min manat), cəmi öhdəlikləri 1 milyard 663 milyon 321,96 min manat (depozitlər 1 milyard 274 milyon 235,54 min manat), cəmi kapitalı isə 375 milyon 97,86 min

38 milyon 419,82 min

Bankların kredit qoyuluşları artıb

01.07.2016-cı il tarixinə bankların kredit goyulusları 17 milyard 885,4 milyon manat təşkil edib. Bu iyunun əvvəli ilə müqayisədə 237,1 milyon manat

və ya 1,3% çoxdur. İyunun əvvəlində kredit qoyuluşları 17 milyard 648,3 milyon manat idi.

Xəbər verildiyi kimi, 31 dekabr 2015-ci ilə Azərbaycan iqtisadiyyatına bankların kredit qoyuluşları 21 milyard 164,5 milyon manat təşkil etmişdi. Beləliklə, cari ilin birinci yarısında bankların kredit qoyuluşları

Qeyd edək ki, kreditlərdə dolların bahalaşması ilə əlaqədar artım yaranıb.

"Uğurun xəritəsi" – uğura gedən yol bir töhfə vermisdir.



"İnsan daim problemlə rastlaşırsa, beyin də daim çıxış yolları istehsal edir". Bu sözləri "Bank of Baku"nun

"Məhdudiyyətlərə meydan oxuyaq" layihəsinin iştirakçısı və Bankın əməkdaşı Murad Məmmədov "Uğurun xəritəsi" adlı ilk kitabının təqdimat mərasimi zamanı qeyd edib. O, bildirib ki, kitab təkcə fiziki məhdudiyyəti olan şəxslər üçün deyil, eyni zamanda, sağlamlığında heç bir problem olmayan, həyatda qarşılaşdığı çətinlikləri dəf etməkdə özünəinam və motivasiyaya ehtiyacı olan hər kəs üçün nəzərdə tutulub.

M.Məmmədov kitabın işıq üzü görməsində ona dəstək olan "Bank of Baku"ya da öz xüsusi təşəkkürünü bildirmişdir: "Bank of Baku hər zaman dəstəyə ehtiyacı olan şəxslərə lazımi dəstəyi göstərməklə, cəmiyyətə və insanlığa böyük

Bank, bu gün də öz missiyasını davam etdirərək, həm mənim yaşadığım və şahidi olduğum hadisələri kitab şəklində insanlara catdırmaq məqsədimin gerçəkləşdirilməsində, həm də kitabı əldə edəcək şəxslərin uğur qazanmaları üçün böyük fürsət

götürdü". Kitabı yazmağa 2015ci ilin oktyabrından başlayan Murad onu yazmaqda əsas məqsədinin insanların, xüsusən də fiziki qüsurlu şəxslərin həyatda yaşadığı çə-

yaradaraq, bu sosial la-

yihənin həyata keçiril-

məsini öz üzərinə

tinliklərinin həllini tapmağa kömək etmək, güclü bir varlıq olduqlarını xatırlatmaq, qarşılaşdıqları çətinliklərin həlli üçün mübarizəkar olmağa həvəsləndirmək və cəmiyyətə töhfə vermək olduğunu deyii.

Kitabda "Cəhdləriniz ətrafdakıların fikirlərindən daha önəmli və etibarlıdır", "Hədəf və məqsədlərə çatmağın planlaması", "Özünə inamı artırmağın 4 üsulu", "Möhtəşəm ikilik: vərdiş və özünü məcburetmə", "Mübarizəkar olmaq", "Məqsədə çatmaq", "Uğur əldə etmək"

və s. kimi mövzular var. Mətanət

Azərbaycanda avtomobil istehsalına 15 milyon dollar yatıracaqlar

Azərbaycanda avtomobil istehsalı üzrə Azərbaycan-İran zavodunun tikintisinə ilkin olaraq 15 milyon dollar həcmində investisiyanın yatırılması nəzərdə tutulur. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.

"Azərbaycanın "Azevrocar" və İranın "İran Khodro" şirkətləri birgə avtomobil istehsalı zavodunun tikintisi barədə razılığa gəliblər. Zavoda ilkin olaraq 15 milyon dollar həcmində investisiya yatırılacaq. Zavodun təməli avqustun 6-da qoyulub", - deyə məlumatda qeyd olunur.

İqtisadiyyat naziri Şahin Mustafayev təməlqoyma mərasimində bildirib ki, zavodun 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Vəsaitin 25%-nin Iran şirkəti tərəfindən yatırılması barədə razılıq əldə edilib. İnvestisiyanın 75%-i isə özəl Azər-



baycan şirkəti tərəfindən yatırılacaq.

İstehsal gücü ildə 10 000 ədəd avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutu-

Nazir əlavə edib ki, Azərbaycanda 450 İran sərmayəli şirkət fəaliyyət göstərir.

İran tərəfindən 150 milyon ABŞ dolları qeyri-neft sektoru olmaqla, Azərbaycan iqtisadiyyatına 2,5 milyard dollar investisiya

Avtomobil istehsalı zavodunun tikintisi çərçivəsində "Azevrocar" və "İran Khadro" şirkətləri arasında 6 müqavilə imzalanıb. Müqavilələr distributor, lisenziya, avadanlıqların satışı, quraşdırılması və istismara verilməsi, yarımfabrikatların təchizatı, mühəndislik xidmətləri, tədris, mühəndis və texniki dəstək sahələrini əhatə edir.

TELEVIZIYA REKLAMI V³ **TELEVIZIYADA REKLAM**



(əvvəli ötən sayımızda)

Birincisi, o yüksək dəyərlidir. Belə reklamı qonorara görə heç kim öz dahi idevası ilə bölüsməyəcək. Xərclərə aktyorların, reklam agentliyinin işinin ödənilməsini, videocarxın gurasdırılmasını, aranjeman üzrə xərcləri və televiziya reklamının yaradılması prosesini təşkil edən digər xəcləri daxil etmək olar. Ən əsası, xərc hissəsinə televiziyada efir vaxtının ödənisi daxildir. İkincisi, kiçik nöqsan müəyyən blok tərəfindən reklam çarxlarının translyasiyasıdır (məsələn, proqramlar arası fasilələrdə televiziya reklamının yalnız bir çarxını translyasiya etmək imkanı yoxdur). Əgər reklam çarxı və ya birinci iki reklam çarxı istehlakçının diqqətini cəlb etmirsə, onda o, reklamın bütöv blokuna axıra qədər baxmayacaqdır. Mümkündür ki, sizin çox keyfiyyətli və cəlbedici reklamınızı potensial alıcılar görməsin. Üçüncüsü, televiziyadakı reklamı, məsələn, mətbu nəşrlərdə olduğu kimi dayandırmaq və baxmaq, yaxud müzakirə etmək olmaz. Bu nöqsanı reklama diqqətin cəlb edilməsi üsullarının – reklamın təkrarlanması və intensivləsməsinin köməyilə kompensasiya etmək olar. Lakin bu, yenə də reklam kampaniyasının bahalasmasına gətirib çıxarır. Qeyd etmək lazımdır ki, yaxın zamanlarda televiziya reklamının bu nöqsanı öz

dövrünü başa vuracaq və

aktual olmayacaq. Tərəqqi

verində durmur və artıq is-

tehlekçının anı saxlaması -

veni nəsildən olan televizor-

Beləliklə, əgər reklam tama-

şaçıya maraqlıdırsa, onda o,

reklamı hər hansı bir anda

saxlaya, geriyə qaytara və

ona bir daha baxa bilər.

larda kadrın saxlanması

funksivası mümkündür.

Lakin hələlik bu bahalı tex-

nika hər kəsin cibinə uyğun

gəlmir. Televiziya reklamının yaradılması zamanı müəyyən qaydaları rəhbər tutmaq lazımdır. Birinci növbədə bu diqqətin cəlb edilməsinə aidir. Diqqət reklam çarxının ilk bir neçə saniyəsində "isləməyə" baslayır.

Reklama uyğun olaraq, reklam edilən əmtəəyə marağın artması və ya sönməsi istehlakçıya televiziya reklamının nə qədər maraqlı olmasından asılıdır. Buna görə də televiziya reklamının səmərəliliyini yüksəltmək üçün ilk 4-5 saniyəyə televiziya tamaşaçısının diqqətini cəlb etmək lazımdır. Məhz bu anda sizin reklamınızın bütün parlaqlığını və dinamikliyini yerləşdirmək lazımdır. Lakin bu o demək deyil ki, reklamın bütün gələcək hissəsi "sönməlidir". Əksinə, o, əvvəldən axıra kimi parlaq və dinamik olmalıdır. Axı, diqqətin cəlb edilməsi uğurun yarısıdır. Arzu olunan nəticəni əldə etməkdən ötrü potensial alıcının diqqətini saxlamaq da vacibdir. Reklam çarxının ilk saniyələri "partlayış" kimi qəfildən olmalıdır ki, bu, həmişə 100% diqqəti cəlb edir.

Televiziya reklamında iki yaddaş işləyir: görmə və eşitmə. Gözdən və qulaqdan eyni zamanda insan beyninə müxtəlif informasiya daxil olan zaman insanın diqqəti yayılır və bir qayda olaraq, insan gördüyünə diqqəti daha çox vurğulayır. Bunu televizorun səsini almaqla asanlıqla yoxlamaq olar. Bu vəziyyətdə o reklam anlaşıc lıdır ki, burada şəkil bilavasitə reklam olunan məhsulla əlaqədardır.

Səs reklamda şəkili təkrarlamalıdır. Artıq izahat televiziya tamaşaçını qıcıqlandıra bilər. Reklamda səs informasiyası vizual informasiyadan bir qədər

fərqlənməlidir, lakin bu məlumat eyni predmet və ya hadisə haqqında olmalıdır.

Qeyd etmək lazımdır ki,

televiziya reklamında mücərrəd obrazlardan istifadə etmək olmaz. Bu, həmçinin diqqətin yayılmasına və onun bu obraza vurğulanmasına səbəb olacaqdır. Məsələn, kompyuter texnikasının reklam edilməsi zamanı yarıçılpaq qızın obrazından istifadə etmək olmaz. Bu halda siz kompyuterin xarakteristikaları və üstünlükləri haqqında informasiyanı çatdırmağa risk edirsiniz, belə ki, kişi televiziya tamaşaçısını qızın yarıçılpaq bədəni, qadın televiziya tamaşaçısını isə qızın nə geyinməsi və ona geyimin necə oturması maraqlandıracaqdır. Uşaqların obrazlarından da istifadə etmək lazım deyil (əgər, əlbəttə, bu uşaq məhsullarının reklamı deyilsə). Uşağın obrazı televiziya tamaşaçısını əmtəəyə yox, uşağın özünə cəlb edir, ya da öz uşaqları haqqında fikirləşməyə (məsələn, perspektivdə uşaqların doğulmasına) məcbur edir. Uşaqlar və onların əxlaqı xüsusilə qadınlarda xeyli sevinc doğurur. Bu zaman bütün fikirlər reklam olunan əmtəəyə yönəlmir.

Reklamda bütün çarxı vizual yekunlaşdıran, yaxud xülasə edən əsas kadrı yaratmaq vacibdir. Yadda saxlayın ki, yaxşı reklam çarxlarının əksəriyyətinin əsasında bir uğurlu kadr durur. Reklam olunan obyektlə birbaşa əlaqəsi olmayan personajların və səhnələrin bol olduğu çarx maraqlı ola bilər, lakin reklam kimi az səmərəli olacaqdır.

Uzun statistik səhnələrdən istifadə etmək olmaz. Onlar tamaşaçının marağını və diqqətini zəiflədir. Hər şeydən əvvəl, bu, reklamın "şərhçisindən" istifadə edilməsinə aiddir. Televiziya reklamında "danışa"nın çoxluğu reklam xəbərinin dərk olunmasını yalnız ağırlaşdırır. Əgər "danışan" ekranda 1-2 dəfə görünürsə, yaxud reklam çarxında onun iştirakı 20-25% təşkil edirsə, bu çox da olmaya-

(davamı gələn sayımızda)

F.M.Qarayev, BDU-nun dosenti

Vida sözü

Telman Hüseynov

XX əsr əvvəlki dövrlərdən bir çox fundamental cəhətlərinə görə, o cümlədən sənayenin inkişafının müqayisəedilməz dərəcədə yüksək olması ilə fərqlənir. Məhz XX əsrdə sənaye çoxsahəli, mürəkkəb struktura malik qlobal sfera kimi formalaşmış, bu və digər ölkənin iqtisadi qüdrətinin gücünü

lardan birinə çevrilmişdir. Azərbaycanda hələ XIX əsrin ortalarından başlayaraq sənayenin inkişafı istiqamə-

müəyyən edən ən əsas faktor-

tində atılan addımlar, XX əsrin əvvəllərində Bakının dünyanın neft mərkəzinə çevrilməsi bu diyarda sənayenin perspektiv inkişafından xəbər verirdi. Ona görə sənayenin iqtisadi problemlərinin tədqiqi və tədrisi istiqamətində konkret fəaliyyət göstərmək, yanacaq-energetika kompleksi, maşınqayırma, yüngül, yeyinti və s. sənaye sahələrində iqtisadi məsələlərlə bilavasitə məşğul olan mütəxəssislərin, xüsusilə milli kadrların hazırlanması obyektiv zərurət idi.

Bir çox çətinliklərə baxmayaraq, respublikamız bu vəzifənin öhdəsindən uğurla gəldi. Sənaye, onun ayrı-ayrı sahələrinin iqtisadiyyatı üzrə ali təhsilli iqtisadçı mütəxəssislərin hazırlanması, sənaye kompleksinin iqtisadi problemlərinin elmi tədqiqinin genişləndirilməsi üçün kafedralar, laboratoriyalar, şöbələr yaradıldı. Məhz bu kimi mühüm tədbirlərin, düşünülmüş siyasətin nəticəsidir iqtisad elminin mühüm bir sahəsi - sənaye iqtisadiyyatı üzrə elmi məktəb formalaşdı. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, respublikada iqtisadçı kadrların hazırlanmasında və iqtisad elminin inkişafında xüsusi xidməti olan Azərbaycan Dövlət İqtisad İnstitutunun "Sənaye iqtisadiyyatı" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Telman Hüseynov bu məktəbin, bu elmi istiqamətin ən layiqli nümayəndələrindən bi-



dekabr ayının 28-də Cəbrayıl rayonunda anadan olmuşdur. 1959-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Sənayenin iqtisadiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Əvvəl Bakı fəhləsi zavodunda normallaşdırıcı, 1960-cı ildən 1962-ci ilə qədər isə keçmiş Sovetlər İttifaqında böyük nüfuza malik olan Azərbaycan Elmi-Tədqiqat Neft-Maşınqayırma İnstitutunun Texniki-iqtisadi tədqiqat

Telman Əlih-

üseyn oğlu Hüsey-

nov 1934-cü ilin

şöbəsində baş iqtisadçı vəzifəsində işləmişdir.

Gənc mütəxəssis bu dövrdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil oldu. Həmin vaxtda Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda çox maraqlı elmi işlər aparılırdı. Yüksək ziyalılığı, böyük həyat təcrübəsi ilə fərqlənən Hüseyn Hüseynov, Əhməd Mahmudov, Mədət Allahverdiyev gənclərə xüsusi qayğı göstərirdilər. Bizim hamımız bu kimi ağsaqqalların gənc tədqiqatçılara olan səmimi münasibətinin əyani şahidi olmuşuq. 1967-ci ildə "Neftmaşınqayırma sənayesinin əsas fondları və onlardan istifadənin yaxşılaşdırılması yolları" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Onu da qeyd edim ki, bu illərdə iqtisadçılar arasında istehsalın səmərəliliyi, əsas istehsal fondlarından istifadə məsələsi ən aktual və az tədqiq edilmiş problemlərdən sayılırdı. Neft-maşınqayırma sənayesinin iqtisadi aspektlərinin incəliklərinə ətraflı bələd olan Telman Hüseynov namizədlik dissertasiyasında konkret faktlara əsaslanaraq istehsal fondlarından istifadənin yaxşılaşması ilə bağlı elmi və əməli əhəmiyyət kəsb edən nəticələr əldə etdi, ona görə də Elmi şura onların neft-maşınqayırma müəssisələrində tətbiqinin zəruriliyini məqsədəuyğun

T.Hüseynov 1968-ci ildə Azərbaycanda

ilk dəfə həmin institutda yaradılmış "Maddi-texniki təchizatın iqtisadiyyatı" kafedrasına müdir vəzifəsinə seçilmiş və bu kafedrada 23 il fəaliyyət göstərmişdir. Onun kafedra müdiri olduğu dövrdə kafedranın əməkdaşlarından 3 elmlər doktoru, 15-ə qədər elmlər namizədi və təchizat üzrə yüksək ixtisaslı yüzlərlə iqtisadçı mütəxəssis hazırlanmışdır.

1973-cü ildən AzXTİ-də dekan, kafedra müdiri, Voznesenki adına Leningrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının direktor müavini işləmiş, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru vəzifəsini icra etmişdir.

T.Hüseynov 1988-ci ildə "Maşınqayırmanın inkişafı və səmərəliliyinin yüksəldilməsinin sosial-iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1991-ci ildən professordur. Son illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri vəzifəsində çalışmışdır. Qətiyyətlə qeyd etmək olar ki, Telman Hüseynov sənayenin iqtisadiyyatı sahəsində ən yüksək professionallığı ilə fərqlənən iqtisadçı alimlərdən idi.

Respublika iqtisadçıları Azərbaycan Dövlət İqtisad İnstitutunda "Sənaye iqtisadiyyatı" kafedrasına rəhbərlik edən professor Telman müəllimi sənaye iqtisadiyyatının incəliklərinə bələd olan, onu yüksək professionallıqla tədqiq edən alim-pedaqoq kimi tanıyırlar. O, 140 elmi məqalənin, o cümlədən 5 monoqrafiyanın, 1 dərsliyin və 4 dərs vəsaitinin, bir neçə kitabçanın müəllifidir. T.Hüseynov tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuş, 300 çap vərəqi həcmində iqtisadi ədəbiyyatı Azərbaycan dilinə tərcümə etmişdir.

İqtisad elmi və təhsil sahəsində xidmətlərinə görə professor T.Hüseynov 1991-ci ildə "Əməkdar iqtisadçı", 2006-cı ildə isə "Əməkdar müəllim", 2015-ci ildə "Əməkdar elm xadimi" fəxri adlarına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 sentyabr tarixli Sərəncamına əsasən, təhsilin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Tanınmış alim, gözəl pedaqoq və nəcib insan Telman Əlihüseyn oğlu Hüseynovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri, akademik Ziyad SƏMƏDZADƏ

Azercell İnternet istifadəsini rahatlaşdırdı! internet paketlərində 55%-dək üçün SMS göndərməyə və ya

Ölkənin lider mobil operatoru Azercell Telekom abunəçilərin sürətli və sərfəli mobil internetə artan tələbatını nəzərə alaraq bu xidmətdən yeni rahat istifadə imkanı yaradıb. Bu dəfə şirkət tərəfindən təqdim olunan yeni xidmət sayəsində abunəçilərimiz üçün internet paketlərindən istifadə daha da rahatlaşdı. Belə ki, internet paketi bitən zaman abunəçi istifadəni davam etdirmək üçün xüsusi keçid səhifəsinə yönləndiriləcək. Bu səhifəyə keçiddən sonra isə abunəçi bir düymə ilə 3 secim imkanından birindən

faydalana biləcək: mövcud internet paketini yeniləmək, daha yüksək həcmli internet paketi



sifariş etmək və ya internetdən paketsiz istifadə etmək (1MB=0.05AZN tarifi ilə).

Bu xidmətin ən əsas üstünlüyü isə ondan ibarətdir ki, internet paketi sifariş etmək yığmağa ehtiyac qalmır. Abu-

telefonun ekranında xüsusi kod

nəçi internet paketi bitəndən sonra internet brauzerə daxil olaraq yalnız bir düymə ilə internet paketini aktivləşdirir.

Məlumat üçün bildirək ki, Azercell son bir il ərzində mobil endirimlər etdi. Bununla yanaşı, Azercell şəbəkəsindən ötürülən məlumatın həcmi əvvəlki illərlə müqayisədə 35% artdı. Hazırda Azer-cell-in hər iki abunəcisindən biri fəal mobil internet istifadəçisidir və əvvəlki illərlə müqayisədə iki dəfə çox Mobil İnternet istifadə edir. Şirkət yalnız Azərbaycan deyil, bütün regionda ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim etməklə ölkədə mobil internetdən istifadəni daha əlverişli etdi.

EAL DIZAYN Daimi tərəfdaşınız





Ofis mebeli və layihələr

- Metal dolablar
- Metal stellaj sistemi
- Metal tumbalar
- Metal seyflər
- Metal masalar

Tel.: 012 480 37 55 E-mail: office@idealdizayn.az www.idealdizayn.az

Akademik Ziyad Səmədzadə Ziya Məmmədov və Elton Məmmədov qardaşlarına anaları ŞİRİNNAZ XANIMIN vəfatından kədərləndiyini bildirir

və dərin hüznlə başsağlığı verir. Akademik Ziyad Səmədzadə Zakir Fərəcova atası FƏRƏC FƏRƏCOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Akademik Ziyad

Səmədzadə professor TELMAN HÜSEYNOVUN vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Akademik Ziyad Səmədzadə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmova professor TELMAN HÜSEYNOVUN vəfatından kədərləndiyini bildirir və

dərin hüznlə başsağlığı verir.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvləri Z.Səmədzadə, A.Vəliyev, İ.Əliyev, V.Əhmədov, Ə.Məsimli, X.Kazımlı, C.Qurbanov, R.Quliyev, Ə.Qasımov, A.Hüseynov, M.Abbaszadə komitənin eksperti Mansur Mədətova atası

AKİF MƏDƏTOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Professor Elsən Hacızadə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmova dayısı, professor TELMAN HÜSEYNOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Professor Elşən Hacızadə Zakir Fərəcova atası FƏRƏC FƏRƏCOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Professor Elşən Hacızadə nəqliyyat naziri Ziya Məmmədova anası ŞİRİNNAZ XANIMIN vəfatından kədərləndiyini bildirir və dərin

hüznlə başsağlığı verir. Azərbaycan İqtisadçılar İttifaqı və "İqtisa-

diyyat" qəzetinin kollektivi Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin eksperti Mansur Mədətova atası AKİF MƏDƏTOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verir.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin ekspertləri T.Qurbanova və R.Hacıbalayev komitənin əməkdaşı, ekspert Mansur Mədətova atası AKİF MƏDƏTOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN

Təsisçi:

akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor: Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, Elşad Səmədzadə, Müşfiq Atakişiyev, Mirdamət Sadıqov, Mehriban Alışanova, Xanhüseyn Kazımlı, Məhiş Əhmədov, Şahrza Əliyev, Amil Məhərrəmov, Rüfət Quliyev, Mirqasım Vahabov, Rauf Əliyev, Süleyman Qasımov, Cahangir Qocayev.

Kompyuter mərkəzinin direktoru:

oktay_oruc@mail.ru

Oqtay ORUCLU

Redaksiya: 566-09-60 Ümumi söbə: 514-14-27 (fax) Mühasibatlıq: 566-63-08

Redaksivanın ünvanı

Əliyar Əliyev küçəsi, 7

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompyuter mərkəzində yığılmış və səhifələnmiş, "Zaman-Azər" MMC firmasının mətbəəsində çap edilmişdir.

Lisenziya: 022201 İndeks: 0355 Tiraj: 3400